

MƏHƏMMƏDHÜSEYN ŞƏHRİYARIN YARADICILIĞININ TƏDRİSİ

*Ramiz QASIMOV,
filologiya üzrə fəlsəfə doktoru, dosent*

Azərbaycan ədəbiyyatının görkəmli söz ustadlarından biri Məhəmmədhüseyn Şəhriyardır. "Azərbaycan xalqını dün-yaya tanıtıcı, onun milli mədəniyyətinə vüqar gətirən şairlərin sırasında Məhəmmədhüseyn Şəhriyarin özünəməxsus yeri var" (9, s. 48). Onun yaradıcılığı XX əsr Azərbaycan poeziyasının inkişafında mühüm xidmətlər göstərib. Anadilli şeirimizin zənginləşməsində Şəhriyarin yaradıcılığının müstəsna xidmətləri var. Həyatı keşməkeşlərlə dolu olan böyük sənətkarın zəngin irsi Azərbaycan şeirinin inkişafına xidmətlərlə bərabər, milli dəyərlərimizə, xüsusilə ana dilimizə qoyulan ən sanballı mənəvi abidədir.

Cox haqlı olaraq deyilmişdir ki, "hansi dildə yazmasından asılı olmayıraq, Şəhriyar həmişə vicdanın səsinə qulaq asan, qəlbində tügyan edən duyğuları, başından keçən fikirləri səmimiyyətlə əks etdirən sənətkar idi" (7, s.7). Şairin öz dilindən deyilən sözlər də bunu aydın ifadə edir:

*Dedim: Azər elimin bir yaralı
nisgiləyəm mən.*

*Nisgil olsam da, gülüm, bir əbədi
sevgiliyəm mən.*

*El məni atsa da, öz gülşənimin
bülbülüyəm mən.*

*Elimin farsca da dərdini söylər diliyəm
mən.*

*Haqqə doğru nə qaranlıq isə, el
məşəliyəm mən.*

Əbədiyyət gülüyəm mən! (6, s. 68)

Doğrudan da, Məhəmmədhüseyn Şəhriyar sadə və anlaşıqlı Təbriz dialektində yazdığı əsərlərilə mənsub olduğu xalqının yaxşı-yaman dəndlərinin "haqq səsi", "dərdini söylər dili" kimi çıxış etmişdir. Döyü deyilmişdir ki: "Dərin vətən, torpaq, millət sevgisi olan Şəhriyarda insan haqları, mənəvi azadlıq, əzm və iradə sərbəstliyi məsələləri önemli yer tutur" (9, s. 56). Buna görə də onun yaradıcılığında ana dilimizə məhəbbət, xalqın min illərlə tarixini özündə yaşıdan, el birliyi və həmrəylik bağları olan adət-ənənələr xüsusişlə yer alır, sanki bütün bu xəlqi keyfiyyətlərin stolüstü kitabı kimi çıxış edir. Ancaq bunu da qeyd etmək lazımdır ki, şairin milli ruhuş şeirlərinin tarixi anası Kövkəb xanımla səhbatindən sonra başlayır və güclənir. Mənbələrə görə, şairin anası Kövkəb xanım ona irad olaraq bildirmişdir ki, "bala, sən necə şöhrətli bir şairsən ki, mən sənin dilini başa düşə bilmirəm?" (2, 4). Şairin özü də demişdir ki, "Rəhmətlik anam Tehrana gəldiyi vaxtdan onun sehirli nüfuzunun təsiri ilə yaddaşında qoruyub saxladığı keçmiş xatirələrini mənə danişmaqla şirin nağllar mənim yavaş-yavaş ölü ruhuma can verdi" (3, s. 441). Şair bu tərbiyəvi səhbatdən sonra bütün qəlbini və ruhi ilə yazdığı ölməz "Heydərbabaya salam", o cümlədən "Səhəndiyə", "Türkün dili" və b. əsərlərilə sanki ana-vətən qarşısındaki "günahlarını" yumağa çalışmış, bu

əsərlərlə özünün vətəndaşlıq duyguları və vəzifələrinə nəzər salmış, özünün əzəmetli vətəndaşlıq simasını əks etdirmişdir. Ancaq bunu da etiraf etmək lazımdır ki, şairin "Türkün dili" şiirində də yazdığı, "Türkün dilitək sevgili, istəkli dil olmaz" (6, s. 99), - deyə etiraf etdiyi şirin, ahəngdar, qədim şeir-sənət dili kimi şöhrət qazanan Azərbaycan dili onun əsərlərinə nailiyət və şöhrət qazandırdığı kimi, şairin dərin və intəhasız istədədi da ana dilində poeziyamızın ən kamil nümunələrinin yaranmasına şərt olmuşdur.

Bu baxımdan şairin böyük istedad və yüksək təblə yazılmış "Heydərbabaya salam" poeması xüsusişlə diqqətəlayiqdir. Belə ki, bu əsərdə Şəhriyarin uşaqlıqdan aralarında böyüdüyü adı insanların, sadə xalqın həyat tərzini, adət-ənənələrini, dilini, söz-savlarını bütün incəlik, dəqiqlik və təfərrütla təqdim etmişdir. "Hopdurduğu hadisə, əhvalat və təəssüratların "yenidən dirilməsi" və "canlandırılması" nəticəsində ortaya çıxmışdır. Demək, şair bir növ poemanı qəlbində tarixən yaşatmış, onun ortaya çıxməsi üçün şərait "axtarmışdır". Və şirin xatirələrdən təsirlənən Şəhriyarin öz poemasını anasının iliq nəfəsinə qatıq gözəl əsər yaratmışdır. Bəlkə də bu səbəbdəndir ki, ... "Heydərbabaya salam" poeması hər bir azərbaycanlı üçün ana laylası qədər əziz və müqəddəsdir. Ustad Şəhriyar Hedərbaba dağından bir tribuna kimi istifadə edərək öz arzu və istəklərini bütün dünyaya bəyan etmişdir" (10, s. 165). Bu mənada "Heydərbabaya salam" poeması şairin göz açıb gördüyü doğma əllər, Cənubi Azərbaycan haqqında, milli həyatımız, möşətimiz, psixologiyamız haqqında vüsətli bir şairanə ensiklo-

diyadır" (5, s. 20). Bu əsərdə ilin hər fəslində ana təbiətin al-əlvəvanlığı, gözəlliyi, fəslə uyğun hali, vəziyyəti, insanların həyat tərzi, davranışları, adətləri və sair əks olunmaqla oxucuları yurda, vətənə, xalqa və onun həyatına yaxınlaşdırılmış olur. Bu baxımdan Şəhriyarin "Heydərbabaya salam" əsəri o taylı-bu taylı həyat sürməyə məhkum edilmiş xalqımızın bir-birinə mənən-ruhən yaxınlaşması üçün olduqca əhəmiyyətli mənəvi körpü rolunu oynayır. Çünkü adət-ənənələr, ana dili ayrı-ayrı sərhədlər daxilində yaşayan bir millətin, xalqın vahidlik, milli birlik passportu, kimliyidir. Şairin bu poemada xalqa müraciətlə dediyi aşağıdakı misralar da birlik və həmrəyliyə çağırış şilarları kimi səslənir:

*Heydərbaba, göylər bütün dumандı.
Günlərimiz bir-birindən yamandı.
Bir-birizdən ayrılmayıñ, amandı!
Yaxşılığı əlimizdən alıblar,
Yaxşı bizi yaman yuna salıblar.
Bir uçeydim bu cirpinan yelinən,
Bağlaşeydim dağdan aşan selinən.
Ağlaşeydim uzaq düşən elinən,
Bir görəydim ayrılığı kim saldı,
Ölkəmizdə kim qırıldı, kim qaldı?! (6,
s. 47-48)*

Bu misralarda şairin dərin nisgil, narahatlıq və həsrəti ifadə olunduğu kimi, düşmənlərə də hədsiz nifrəti, qəzəbi və üsyəni da əks olunmuşdur. Buna görə də mübariz şair: "Heydərbaba, mərd oğullar doğğınən, naməndlərin burunları ovğınən", (6, s. 48) – deyə xalqını mübarizəyə, ayrılıq və həsrəti ortadan götürmək üçün üsyana səsləyir. Bu mənada, poemada içtimai motivlər də az deyil.

"Heydərbabaya salam" poemasında xalqın çətinlikləri, dərdi-səri, həyat və

yaşayış problemləri, güzəran sıxıntıları da özünə yer alır. Buna görə də deyilmişdir ki, əslində kiçik bir dağ olan Heydərbaba Şəhriyarın sənət dili və təsviri ilə ən əzəmətli bir dağ kimi görünür. Şəhriyar onun əzəmətinin təsviri ilə ikiyə bölünmüş bir xalqın mənəvi bütövlük əzəmətini, eləcə də mənəsub olduğu xalqının, el-obaşının dərdləri və problemlərinin obrazını yaratmışdır. Buna görə də elə təsvir olunmuşdur ki, sanki "Heydərbabanın arxasında dağlar dayanmışdır" (1, s. 350).

Poemada sadə xalq həyatının etnoqrafik təsviri də əsas yer alan məsələlərdəndir. Şair sanki bir rəssam kimi sadə adamların güzəran və həyatını ustalıqla təsvir etmiş, bununla da xalq həyatının mükəmməl təsvir olunduğu əbədiyaşar və etibarlı bir mənbə yaratmışdır. Poemada "bəşəri və milli duyuları vəhdətdə, sənətkarlıq qüdrəti ilə sadə poetik dildə təsvir etməsi Şəhriyara şöhrət qazandırmışdır" (7, s. 24). Bu baxımdan Şəhriyarın "Heydərbabaya salam" poeması Azərbaycan xalqının mənəvi həyatının mükəmməl təsvir olunduğu etibarlı bir qaynaq olaraq ədəbiyyatımızda və digər sahələrdə öz əhəmiyyətini qorumaqdadır. Bu əsər ədəbiyyatımızda öz ənənəsini də yaratmış və "yazılan onlarca nəzirə və mənzum cavablardan da göründüyü kimi, bu ənənə XX əsrə yeni vüsət almışdır" (3, s. 445).

Şairin qələm gücү çox vüsətli və sənətkarlıq istedadı çox təblidir. Adı həyat hadisələrini təsvir oxucuya həmin həyatı yaşamaq imkanı bəxş edir. Şairin: *Səhər tezdən naxırçılar gələrdi,
Qoyun-quzu dam-bacada mələrdi.
Əmməcanım körpələrin bələrdi,
Təndirlərin qavzanardı tüstüsü,*

Çörəklərin gözəl iyi, istisi (7, s. 47)
— misralarında sadə kənd həyatı ele mükəmməl poetik təsvirini tapıb ki, oxucu bu həyat və yaşantının duyularını özündə duymaq və yaşatmaqdə çətinlik çəkmir. Bu hisləri yaşayan oxucu isə bir anlığa həmin günlərə, vaxta gedərək təndirin tüstüsünü, bişən çörəklərin ətrini burnunda hiss edir. Bütün bunları nəzərə alaraq demək olar ki, "Heydərbabaya salam" mənzuməsini doğma ana dilində qələmə almaqla Şəhriyar ...mənəvi inqilab yaratdı, türk dünyasını sözün ecəzkar qüdrəti ilə oyatdı" (7, s. 24).

Ustad Məhəmmədhüseyn Şəhriyarın əsərlərində "Azərbaycan xalqının və bütövlükdə dönyanın sevinc və kədəri, ümid və inamları, qayğıları və arzuları ifadə olunmuşdur" (4, s. 21). Amma bununla belə Məhəmmədhüseyn Şəhriyar öz yaradıcılığında bəzi mövzularda nə qədər bəşəridirsə, bir sıra mövzularda daha çox milli şairdir. İstər fars, istərsə də ana dilində yazdığı şeirlərində elinin dərdlərini söylər dil olan şair milli məsələləri ümumiləşdirməyə və təqdim etməyə nail olur. Onun "Məmməd Rahim həzrətlərinə cavab", "El bülbülü", "Süleyman Rüstəmə", "Qardaşım Süleyman Rüstəmə", "Döyünmə, söyünmə", "Oyun olduq", "Azərbaycan", "Ösir Azərbaycanıma xitab", "Türkün dili" və başqa şeirlərində şair mənəsub olduğu xalqının dərdlərini, onun istiqlalı, xoşbəxtliyi və birliyi ideallarını eks etdirir. Şair "Ösir Azərbaycanıma xitab" əsərində ölkəsinə müraciətlə deyir:

*Fədakarlıq gönüdür, qalx, anam Azərbaycan!
...Ey min-min bəlalara sinə gərib, mərd duran,
Ey düşmənlər önündə qaya kimi sərt*

duran...

*Ahin dağlara düşsün, göz yaşın du-manlara,
Ey məhəbbət, ey ülfət məskəni məğrur Vətən! (6, s. 240)*

Şairin "Azərbaycan" şeiri isə ümumən bu mövzuda yazılmış əsərlər içərisində ən yaxşı nümunələrdən biridir:

Könlüm quşu qanad çalmaz sənsiz bir an, Azərbaycan,

Xoş günlərin getmir müdam xəyalımdan, Azərbaycan!

Səndən uzaq düşsəm də mən, eşqin ilə yaşayram,

Yaralanmış qəlbim kimi qəlbi viran Azərbaycan... (6, s. 176)

Şeir farsca yazılmamasına baxmayaraq (Şeir F.Sadiq tərəfindən tərcümə edilib-R.Q.), şairin vətəndaşlıq duyularını mükəmməl eks etdirən ən sanballı nümunələrdən biridir. "Elimin farsca da dərdini söylər diliyəm mən", (7, s. 68) — deyən şair burada xalqının arzuları uğrunda daha çox mübariz, qatiyyətli, hətta üsyankar və kəsərli sözlərlə çıxış edir. Şair böyük cəsarətlə xalqını öyür, onun qəhrəmanlığı, mübarizliyi, fədakarlığı və sədaqətini qabarıq təqdim edir, bunun müqabilində düçər olduğu dərđlərə görə istilaçıları tənqid və qinaq edir:

Bütün dünya bilir sənin qüdrətinla, dövlətinla

Abad olub, azad olub mülki-İran, Azərbaycan!

İgidlərin İran üçün şəhid olub, əvəzində

Dərd almışan, qəm almışan sən İrandan, Azərbaycan! (6, s. 176)

Qeyd edək ki, şair bu fikri "Ösir Azərbaycanıma xitab" əsərində də işlətməklə xalqının mübarizə ruhunun özünə deyil, yadlara xidmət etdiyini təəssüf

hissilə qarşılıyır:

*Qorudun canla, başla ellərin iqbalını,
Qorudun bir ər kimi İran istiqalalını (6, s. 240).*

"Azərbaycan" şeirində mübarizə ruhu da qüvvətlidir. Müəllifin mübarizəyə səslənişi onun istiqlal üçün darixan və qüvvətlə döyünen qəlbinin səsi kimi özüne yer tapır.

Övladların nə vaxtadək tərkı vətən olacaqdır?

Əl-ələ ver, üsyan elə, oyan, oyan, Azərbaycan!

Bəsdir fəraq odalarından kül ələndi başımıza,

Dur ayağa! Ya azad ol, ya tamam yan, Azərbaycan! (7, s. 176)

— misrası bütün Azərbaycana və azərbaycanlılara səsləniş kimi qiymətləndirilməlidir.

Şəhriyar eyni cəsarətlə "Məmməd Rahim həzrətlərinə cavab" şeirində milli birlik və bütövlük məsələsinə toxunur:

*İnsanlıq, insanları xoşlayın,
Bir millətik birləşməyə başlayın.*

*Bu xan-xanlıq hökumətin boşlayın.
Bu gün bəşər gərək olsun bir millət,
Bir millətə olarmı yüz hökumət? (7, s. 75)*

Şairin "El bülbülü" şeirində də cəsarətlə dediyi: "O tay, bu tay, fərqi yoxdu, vətəndi" (6, s. 81) misrası şairin cəsarətlə vətəndaşlıq duyularının ifadəsi, Azərbaycanın siyasi və mənəvi birliyi haqqında düşüncələrinin örnəyidir. Bu mənada "Şəhriyar": "Siyasət adlı məndə bir mərəz yox", - desə də, aydın bir milli siyasetlə xalqının və məmələkətinin illər uzunu istismar edildiyini, müxtəlif siyasi oyunlara qatıldığını geniş xalq kütlələrinə dərk etdirməyə çalışmışdır" (4, s. 30).

Beləliklə, Məhəmmədhüseyn Şəhriyar

yaradıcılığı milli və bəşəri mövzulara həsr olunmuş, aktual məsələlərlə zəngin bir poeziya, xalqının mənəviyyat mənbəyi, bəşəriyyətin ideallar lövhəsidir. "Ümumbəşərilik, beynəlmiləllik Şəhriyar poeziyasının üfüqlərini genişləndirən yaradıcıq qanuna uyğunluğu kimi meydana çıxır. ... Öz ölkəsinin, xalqının taleyi ilə bağlı olan vətənpərvər şair beynəlmiləlcə, humanist bir sənətkardır" (2, s. 5-7). Bu baxımdan Şəhriyar təkçə Azərbaycan xalqının deyil, bütövlükdə bəşəriyyətin ən nəhəng söz adamlarından biridir.

ƏDƏBİYYAT

1. Akpinar Y. Azeri edebiyati araştırmaları. İstanbul: Emek Matbaacılık, 1994.
2. Bülluri H. Məhəmmədhüseyn Şəhriyar. Bakı, "Elm", 1984.
3. Cənubi Azərbaycan ədəbiyyatı tarixi (XX əsr). İki cilddə, II c. Bakı, "Qanun", 2013.
4. Həbibbəyli İ. Ustad Məhəmmədhüseyn Şəhriyar. Bakı, "Elm", 1999.
5. Nəbiyev B. Kəlamin vüsəti // M.Şəhriyar. Seçilmiş əsərləri. (Tərtib edənlər: N.Rizvan, X.Quliyeva, İ.Qəribov). Bakı, Avrasya press, 2005.
6. Şəhriyar M. Seçilmiş əsərləri. (Tərtib edəni və ön sözün müəllifi akademik İ.Həbibbəyli). Bakı, "Çəşioğlu", 2004.
7. Şükürova E. Məhəmmədhüseyn Şəhriyar (həyatı, mühiti, yaradıcılığı). Bakı, "Maarif", 1999.
8. Ustad Seyid Məhəmmədhüseyn Şəhriyar. Divani-türki (Ə.Fərdinin tərtibindən transliterasiya edəni və redaktoru H.Keyrullaoglu). Bakı: 1993.
9. Ənvəroğlu H. Azərbaycan ədəbiyyatının yaradıcılıq problemləri. Bakı, "Elm", 2004.
10. Quliyev E. Şəhriyar poeziyası və milli təkamül. Bakı, 2004.